


Espo Konvensiyası çərçivəsində transsərhəd proseduru




Mənşə Tərəfinin məsuliyyəti

Təsirə məruz qalmış Tərəfin məsuliyyəti

Tərəflərin müştərək məsuliyyəti

Rəylər



* Baxmayaraq ki, Konvensiyanın 3.5-ci Maddəsində ƏMTQ prosedurunun təfərrüatlarına dair razılaşma əldə edilməsi tələb olunmur, belə bir razılaşmanın transsərhəd kontekstində ƏMTQ prosedurunun praktik olaraq həyata keçirilməsi üçün faydalı olduğu sübuta yetirilmişdir.

